

# SALAM, USTAD, MƏN TƏBRİZƏ GƏLMİŞƏM

(Əvvəli ötən saylarımda)

İlahi, dünyada yeni dünyadır,  
Söz-sənət dünyası Xəstə Qasımın.  
Tilsimli kitabdır, sonsuz dəryadır,  
Tükənməz ziyyəsi Xəstə Qasımın.

... Səher tezdən Böyükəğa  
Piroğlu ilə sağıllaşıb Əhərə gedən dayanacağa gəlirəm. Cənubi Azərbaycanın digər şəhərlərindən fərqli olaraq burda ağız  
deyəni qulaq eşitmirdi. Səs-küy  
aləmi başına götürdü. Sürcüler  
elinə keçən sərnişini zorla maşına oturmağa məcbur  
edirdilər. Hətta aralarında davadaşda baş verirdi.

... Maşından düşdüğüm an-  
dan üstüme tökülen sürücülərə:

- Mən adam gözləyirəm, heç  
yana getmirəm, - deyə onların  
üstünə qısqırdım.

Ləhcəmdən və geyimimdən  
şübələnən sürücülər deyinə-  
deyin qırğıya çəkildilər. Elə bu  
vaxt bir nəfər gənc mənə yaxın-  
laşış ədəb-ərkanla verib, Böyükə-  
ğanın qonşusu olduğunu və  
Əhərə getdiyini bildirdi. Maşına  
əyləşib yola düşdük. Yolboyu  
Əhərin tarixindən, onun tanın-  
mış simalardan danışırıq. Bir  
neçə dəfə adını soruşsam da o,  
sualdan yayınıb Bəzz qalasın-  
dan, Şeyx Mahmud Əhəridən,  
Mirzə Hüseyndən danışdı. Nə-  
hayət, saat yarımdan sonra  
Əhərə çatdıq. Sürəcü maşını  
birbaşa Böyükəy Hacı Ələkbər  
oğlunun qapısına sürdü. Şəhər  
sükut içinde idi, camaat hələ  
yuxudan oyanmamışdı. Sürəcü  
qapını döyücləyib bir neçə dəfə:  
- Böyükəy, Böyükəy, - deyə  
səsləndi.

Qapını 13-14 yaşlarında bir  
yeniyetmə açdı:

- Ramiz əmi, xoş gəlmisiniz,  
- deyib boynumu qucaqladı.  
Mən quruyub yerimdə qaldım.  
Axi, bu qapını ilk dəfəydi ki,  
açırdım. Tutulduğumu görən  
yeniyetmə:

- Ramiz əmi, dünəndən sizi  
gözləyirik, burda gizli nə var ki?  
- dedi.

Oğlanın, mənim təkidlərimə  
baxmayaraq sürücü pul götür-  
mədən, sağıllaşıb getdi.

Yeniyetmə eve daxil oldu.  
Beş dəqiqədən sonra geri qa-  
yıldı, məni eve dəvət etdi.

... Tanınmış folklorşunasımız,  
Qaradağ Aşıqlar Birliyinin sədri  
Böyükəy Hacı Ələkbər oğlu-  
nun yeməkdən sonra mənə ilk  
sualı bu oldu:

- Müəllim, Böyükəga sizi  
Xəstə Qasımın türbəsinə apar-  
dım?

- Yox, təəssüflər olsun ki,  
vaxt çatmadı, - cavabını verdim.

- Bu olmadı ki, Təbrizə gələ-  
sən Xəstə Qasımın türbəsini  
görməyəsən? Hazırlaşın, ged-  
rik, - deyib maşını işə saldı.

Vaxt itirmədən Tikmədaşa  
yola düşdük. Yolüstü Təbrizə  
dönüb Cənubi Azərbaycanın ta-  
nınmış sənətkarları Əli Səlimi-  
ni, Böyükəga Əlizadəni, Həmzə  
İbrahimpuru götürüb Tikməda-  
şa yollandıq. Bostanabadda na-  
har edib yolumuza davam etdik.  
Böyükəyin məsleheti ilə Xəstə  
Qasımın səkkizinci qızı Xura-  
man xanımın yadicəsi, çağdaş

ləri görə Qasımın diqqətini  
çekir. Həmin yerin taxilini birçir.  
Əl dəyirmanında (kirkirədə)  
üyündüb kömbə bişirir. Üçdə iki  
hissəsini yeyib qurtarmamış bir  
ləzgi çoban ona yaxınlaşış  
olduğunu deyir. Qasım bir söz  
demədən kömbənin qalan his-  
səsini ləzgiyə verir.

Az keçmir ki, Qasım Xəstə  
Qasım, çoban isə Ləzgi Əhməd

gəraylı, müxəmməs, qiflibənd  
və s. Onu da qeyd edək ki, Aşıq  
Ələsgər istisna olunmaqla, bu  
güne kimi Xəstə Qasımın qiflib-  
bəndlərini heç bir şair və aşiq  
aça bilmeyib.

Xəstə Qasımın hemişəyaşar  
ustadnamələri isə başqa bir  
aləmdir:

Xəstə Qasım kimə desin dadını,  
Canı çıxın özü çəksin odunu...  
Yaxşı ığid yaman etməz adını,  
Çünki, yaman addan ölüm yaxşıdır.

Yaxud:

Xəstə Qasım günü keçmiş qocadır,  
Gələn bəzirgandır, gedən xocadır.  
Sərv ağacı hər ağacdən ucadır,  
Əslı qıtdır, budağında bar olmaz.

Ustad sənətkarımız 1744-cü  
ildə Haqqın dərgahına qovuş-  
muş və Tikmədaş qəbiristanlı-  
ğında dəfn edilmişdir. Qədirbi-  
lən xalqımız tərəfindən Xəstə  
Qasımın yaradıcılığı yüksək  
qiymətləndirilmiş, Tikmədaşın  
girəcəyində, kənd qəbiristanlı-  
ğında ustad sənətkarın büstü  
qoyulub. Əkbərağa Qənbərinin  
dediyinə görə, Xəstə Qasımın  
məqbərəsi 1992-ci ildə inşa  
edilib. Lakin bu məqbərə o qə-  
der də ürəkaçan olmayıb.

Nehayət, 2004-cü ildə iste-  
dadlı şairimiz Məmməd Aslan,  
gözel folklorşunasımız Böyük-  
əy Ələkbəroğlu və Aşıq Elbrus  
Tikmədaşda Xəstə Qasımın  
məzarını ziyarət ediblər. Məmməd  
Aslanın təşəbbüsü ilə on-  
lar Bostanabad ostandlerı ilə gö-  
rüşüb, vəziyyət barədə ona mə-  
lumat veriblər. Ostandar icaze  
verdikdən sonra Əkbərağının  
ve qəsəbə sakinlərinin vəsaiti  
hesabına nadir naxışlarla bəzə-  
dilmiş məzarın üstündə məqbə-  
rə - türbə ucaldılıb. Həmin məq-  
bərədə Xəstə Qasım, oğlu Əhməd,  
həyat yoldaşı Pəri xanım və  
qızı uyuyur.

Böyükəy Ələkbəroğlu söh-  
bet zamanı qeyd etdi ki, Xəstə  
Qasımı mənəvi qalanı öz yara-  
dıcılığı və böyük folklorşunas  
alımız Sədənik Paşa Pirsul-  
tanlı ucaldıb. Cünki, Sədənik  
müəllim Cənub səfərlərinin bi-  
rində Tikmədaşda oldu, qısa  
müddət ərzində "Xəstə Qasım  
ırsının tədqiqi" monoqrafiyasını  
yazdı. Həmin əsər hal-hazırda  
Iranın Türkiyənin və Azərbay-  
canın elm ocaqlarında tədris  
olunur.

Sədənik Paşa Pirsultanlı bu  
monoqrafiyada "Əslı və Kə-  
rəm", "Qurbani" dastanlarının  
Xəstə Qasım tərəfindən yazı-  
ya alındığını, dastan halına  
salındığını elmi əsaslarla sü-  
but etdi.

Ramiz TƏMKİN,  
Azərbaycan Yazıçılar  
Birliyinin üzvü



Azərbaycan ədəbiyyatının ta-  
nınmış nümayəndəsi şair Ək-  
bərağa Qənbərinin evinin qo-  
nağı olur.

Elə bu anda Növrəs İmanın  
aşağıdakı misrası yadına dü-  
şür:

- Xəstə Qasım, Məmmədsöyüń, Ələsgər,  
Qalan şair hamısı üz gəlib, gedib.

Ünlü sənətkarımız Əli Səlimi-  
nin və Əkbərağa Qənbərinin  
verdikləri məlumata görə, Qa-  
sim İbrahim oğlu 1670-ci ildə  
Azərbaycanımızın axar-baxarlı  
guşəsi, əsrarəngiz, füsunkar tə-  
biəti ilə seçilən Tikmədaş kənd-  
dində anadan olub. Atası İbra-  
him oğlunu yüksək savada ma-  
lik din xadımı görmək istəyir-  
miş. Elə bu arzu ilə də oğlunu  
dövrünün tanınmış din xadımı  
Mirzə Hüseynin yanına getirir.  
Qasım az müddət ərzində "Qu-  
ran"ı, hüsni-xətti dərindən mə-  
nimsəyir. Sonra Mirzə Hüseyn-  
in məsləhəti ilə Qasım Şərqi-  
nə məşhur dini mərkəzlərindən  
olan Ərdəbile gedir. Şeyx Şəfi  
məktəbində (məscidində) mü-  
kəmməl dini təhsil alıb Tikmə-  
daşa qayıdır. Kənddə mədrəsə  
açıb şəriət fənlərindən dərs de-  
məye başlayır. Boş vaxtlarında  
taxılçılıqla məşğul olur.

Haşiyə... Günlərin bir günü  
Qasım taxıl zəmiliyinə baş çək-  
məyə gedir. Xeyli gəzib dolan-  
andan sonra münasib bir yer-  
də oturur. Bu zaman yaxınlıqda  
olan taxıl zəmisi onun diqqətini  
cəlb edir. Kiçik bir ərazidə ye-  
tişmiş sünbüller həm yaşılığı-  
na, həm dənənin böyüklüyünə,  
həm də külek vurduqca səs-sə-  
sə verib həzin musiqi yaratma-

təxəllüsü ilə böyük şöhrət qaza-  
nırlar. Xəstə Qasım Azərbayca-  
nın, Ləzgi Əhməd Dağıstanın  
azman sənətkarlar kimi tanınır-  
lar. Deyilənə görə, həmin ax-  
şam yuxuda Məmmədxanın ba-  
cısı Pəri xanım Xəstə Qasımı  
buta verilir. Dastanı yaralamaq-  
dan çəkindiyim üçün bu yolda  
onun başına gələn qəzavü-qə-  
dərdən danışmaq istəmirəm.  
Yeqin ki, gələn saylarımın bi-  
rində dastanı olduğu kimi nəşr  
edəcəyik.

Ancaq bəzi məqamlara to-  
xunmaqla fikrimizi tamamlama-  
ğa çalışacağım.

...Üç gündən sonra Qasım  
gözünü açanda başının üstün-  
də ata-anasını və müəllimi Mir-  
zə Hüseyni gördü. Qasım onlar-  
dan saz tapıb getirməyi xahiş  
edir. Mirzə Hüseyn sazin şey-  
tan eməli olduğundan çox danışır.  
Qasım onun sözünü dinlə-  
mir, atasından saz tapıb getir-  
məsini xahiş edir. Çarəsiz qala-  
lan Mirzə Hüseyn icazə verir.  
Saz gəlib çatan kimi Qasım onu  
sinəsine basıb görək Mirzə Hü-  
seynə nə deyir:

Yatmışdım, üstümə gəldi ərənlər,  
Qasım, nə yatmışan, oyan dedilər.  
Ağamın əlindən bir badə içdim,  
Məqrıbdən Məşriqə o yan dedilər.

...Xəstə Qasım həmin gün-  
dən xalqın sevimlisinə çevrilir.

Xəstə Qasımın üç həyat yola-  
daşı olub. Pəri xanım, Səlbî xan-  
ım və təəssüflər olsun ki, üçüncü  
xanımın adı yaddaşlarından silinib.

Xəstə Qasım yaradıcılığında  
aşiq poeziyasının bütü janrlar-  
ından istifadə edib. Qoşma,